

AZƏRBAYCAN RESPUBLİKASI

Əlyazması hüququnda

ŞƏRTİ PATOGEN MİKROORQANİZMLƏRLƏ TÖRƏDİLƏN YUXARI TƏNƏFFÜS YOLLARI İNFEKSİYALARININ ETİO- PATOGENEZİNİN XÜSUSİYYƏTLƏRİ

İxtisas: 2414.01-Mikrobiologiya

Elm sahəsi: Tibb

İddiaçı: İbayeva Şahnisə Əlif qızı

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKİ – 2024

Dissertasiya işi Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər:

tibb elmlər doktoru, professor
Mehman Həbib oğlu Əliyev

Rəsmi opponentlər:

tibb elmlər doktoru, professor
Əd Qiyas oğlu Məmmədov

tibb üzrə fəsəfə doktoru
Etibar Əsabəli oğlu Kərimov

tibb üzrə fəsəfə doktoru
Fəridə Hafiz qızı Heydərova

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.28 Dissertasiya Şurası

Dissertasiya şurasının sədri:

Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
İbadulla Əliağa oğlu Ağayev

Dissertasiya şurasının katibi:

tibb üzrə fəsəfə doktoru
Şəhla Murad qızı Balayeva

Elmi seminarın sədri:

tibb elmləri doktoru, professor
Akif İrzaxan oğlu Qurbanov



İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Problemin aktuallığı: Müxtəlif etio-patogenezə malik respirator infeksiyalar dövrümüzdə əhalinin müəyyən kontingentini əhatə etməklə ən geniş yayılmış xəstəliklər qrupunu təşkil edir. Bir çox hallarda xəstələr belə infeksiyaların onların həyatı üçün törədə biləcək ağrılaşmaları bilərkəndən vaxtında hərtərəfli müalicədən yayınırlar. Respirator infeksion proseslər yuxarı tənəffüs yollarını əhatə etməsinə baxmayaraq, sonradan bronxit, bronxial astma, faringit, laringit, özena və s. kimi ciddi və residivləşən, xəstənin həyat keyfiyyəti göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək hallara keçə bilər^{1,2}. Yuxarı tənəffüs yollarının infeksion proseslərinin yuxarıda sadaladığımız xroniki xarakterli xəstəliklərə keçməsində orqanizmin özünün immun sisteminin infeksion prosesin törədicilərinə qarşı tolerantlaşması, ona qarşı anticisimlərin yaranması və bu anticisimlərin haptən xarakter daşımıası, iltihabi prosesin yuxarı tənəffüs yollarının müxtəlif şöbələrinə sırayət etməsi və s. kimi halların rolü danılmazdır³. Yuxarıda qeyd etdiyimiz patogenetik mexanizmlərdən başqa, qeyd olunan xəstəliklərin etioloji amillərini təşkil edən mikroorqanizmlərin xarakterik xüsusiyyətlərinin də öyrənilməsi əhəmiyyət kəsb edir. Mikroorqanizmlərə qarşı mübarizənin selektiv olaraq, vaxtında öyrənilməsi və onlara qarşı effektiv antimikrob müalicənin tətbiq edilməsi həllədici xarakter daşıyır.

-
1. Rey-Ares L., V. Irazola, F. Althabe et al., “Lower tract respiratory infection in children younger than 5 years of age and adverse pregnancy outcomes related to household air pollution in Bariloche (Argentina) and Temuco (Chile),” Indoor Air, vol. 26, no. 6, pp. 964–975, 2016.
 2. Liu P., M. Xu, L. He et al., “Epidemiology of respiratory pathogens in children with lower respiratory tract infections in Shanghai, China, from 2013 to 2015,” Japanese Journal of Infectious Diseases, vol. 71, no. 1, pp. 39–44, 2018.
 3. Ujunwa F. A. and C. T. Ezeonu, “Risk factors for acute respiratory tract infections in under-five children in Enugu Southeast Nigeria,” Annals of Medical and Health Sciences Research, vol. 4, no. 1, pp. 95–99, 2014.

Son dövrlərdə aparılmış çoxsaylı tədqiqatlar orqanizmin müxtəlif selikli qişa sahələrində, o cümlədən, yuxarı tənəffüs yollarının selikli qışasında inkişaf edən infeksiyon proseslərin meydana gəlməsində mikroorqanizmlər ayrı –ayrılıqda deyil, məhz birlikdə biri –biriləri ilə qarşılıqlı təsirdə olmaqla rol oynayırlar^{4,5}.

Ona görə də hal-hazırda selikli qişalardakı qeyri-patogen, şərti-patogen və patogen mikroorqanizmlərin biri –birilə qarşılıqlı təsir mexanizmləri və infeksiyon proseslərdə məhz hansı növün əsas rola malik olduğunu öyrənən tədqiqatlar aktual mövzunu əhatə edir. Belə tədqiqatlar sonradan respirator infeksiyon proseslərin aradan qaldırılması üçün nəzərdə tutulmuş antibiotikoterapiya və probiotiklərin tətbiqinin təkmilləşdirilməsinə yardım edə bilər, yeni tədqiqatlar üçün aktual mövzu verə bilər^{6,7}.

Mikroorqanizmlərə qarşı ən effektiv üsul birbaşa əsas törədicinin müəyyən edilməsi və əsasən ona qarşı optimal proflaktik tədbirlərin təşkil edilməsidir. Yuxarı tənəffüs yollarının infeksiyon prosesləri bakterial mənşəli ola bilər ki, bunun üçün də spesifik müalicə taktikası seçilməlidir. Bakteriaların törətdiyi infeksiyon proseslərin aradan qaldırılması üçün antibiotikoterapiya ilə bərabər probiotiklərdə uğurla tətbiq edilir və əksər hallarda da müsbət nəticələr əldə olunur.

4. Beck J.M, Young VB, Huffnagle GB. The microbiome of the lung. Transl Res 2012;160(4):258-66.
5. Cheung M.K, Lam WY, Fung WYW, Law PTW, Au CH, et al. Sputum Microbiota in Tuberculosis as Revealed by 16S rRNA Pyrosequencing. PLoS One 2013;8(1):e54574.
6. AboElfotoh M. N., E. M. Rasheed, S. M. Sharaf, and N. A. Tohamy, “Evaluation of nutritional status of children with acute lower respiratory tract infection,” Egyptian Journal of Hospital Medicine, vol. 79, no. 1, pp. 532–537, 2020.
7. Hedin K, Strandberg EL, Gröndal H, et al. Management of patients with sore throats in relation to guidelines: an interview study in Sweden. Scand J Prim Health Care. 2014;32:193–199.

Probiotik mikroorganizmlerin insan sağlamlığına müsbət təsiri üç əsas təsir mexanizmi vasitəsilə həyata keçirilir. Birincisi, müəyyən probiotik ya birbaşa təsir etməklə, ya da insan mikrobiotasının kommensal mikroorganizmlərinə təsir etməklə patogenlərin böyüməsini birbaşa yerdəyişdirə və ya maneq törədə bilər. İkincisi, bəzi probiyotiklər siqnal mexanizmlərini modulyasiya etməklə epitelial maneq funksiyasını gücləndirə bilirlər. Üçüncüüsü, əksər probiotik ştammlar həmçinin insan orqanizminin immun reaksiyalarını modulyasiya edə bilir, spesifik yerli və sistemli təsir göstərir və iltihab əleyhinə və antiinflamatuar sitokinlərin balansını tənzimləyir⁸.

Tədqiqatlar probiotiklərin və sinbiotiklərin tətbiqinin intensiv terapiya şöbələrindəki pasiyentlərdə infeksion ağrılaşma hallarını azaltdığını və meta-analizlər reanimasiyadakı postoperativ və mexaniki ventilyasiya olunan pasiyentlərdə infeksion proseslərin qarşısının alınması məqsədilə probiotiklərin istifadə edilməsinin təhlükəsiz və effektiv olduğunu nümayiş etdirmişdir Lactobacillus, Bifidobacterium, Streptococcus və Bacillus cinsinin bakteriyaları, bəzi E. coli növləri və Saccharomyces cinsinin göbələkləri probiotiklər kimi ən çox istifadə olunur⁹.

Probiotiklərlə yanaşı, prebiotiklər də insan sağlamlığına təsir göstərir. Prebiotiklər insan həzm fermentləri tərəfindən həzm olunmayan, lakin bağırsaq mikrobiotası tərəfindən fermentləşdirilə bilən, mədə-bağırsaq mikrobiotasının tərkibində və ya fəaliyyətində spesifik dəyişikliklərə səbəb olan və bununla da ev sahibinin sağlamlığına fayda verən maddələrdir.

-
8. Андреев, В.А. Пробиотики: нерешенные вопросы / В.А. Андреев, О.У. Стецюк, И.В. Андреева // - Смоленск: Клиническая микробиология и антимикробная химиотерапия, - 2022. № 4, - с. 345-360.
 9. Markowiak, P. Effects of Probiotics, Prebiotics, and Synbiotics on Human Health / P. Markowiak, K. Śliżewska // Nutrients, - 2017. 9 (9), - p. 1021

İşin mədsədi: Yuxarı tənəffüs yolların infeksiyalarının etio patogenezində müxtəlif mikroorganizmlərin rolunun müəyyənləşdirilməsi və müalicə -profilaktika tədbirlərinin optimallaşdırılması.

Tədqiqatın qarşısında duran vəzifələri:

1. Kəskin respirator infeksiya zamanı müxtəlif bakteriyaların rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi,
2. Faringit və tonzillitli xəstələrdə müxtəlif mikroorganizmlərin rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi,
3. Kəskin tonzillitli xəstələrdən izolə edilmiş K.pneumoniae izolatlarının müxtəlif yeni nəsil antibiotik preparatlarına qarşı həssaslıqlarının müəyyənləşdirilməsi,
4. Tənəffüs yollarının müxtəlif kəskin infeksiyon xəstəlikləri zamanı müalicənin effektivliyinin müqayisəli mikrobioloji qiymətləndirilməsi,
5. Bronxit və pnevmoniya zamanı xəstəliyin ağırılıq dərəcəsindən asılı olaraq, α -hemolitik streptokokların kəmiyyət və keyfiyyət göstəricilərinin müqayisəli qiymətləndirilməsi,
6. Hamilə qadınların burun-udlaq nahiyyələrindən əldə edilmiş materiallarda (yaxma) mikrofloranın müxtəlif nümayəndələrinin rast gəlinməsinin öyrənilməsi.
7. Kəskin respirator infeksiyası olan xəstələrdən əldə edilmiş bəzi mikroorganizmlərin müxtəlif antibiotiklərə qarşı həssaslıqlarının öyrənilməsi.

Elmi yenilik:

- Tonzillitli xəstələrdən izolə edilmiş K.pneumoniae və H.influenzae növlərinin izolatlarının müalicədə istifadə edilən müxtəlif yeni nəsil antibiotik preparatlarına qarşı həssaslıqlarının müəyyənləşdirilməsi həyata keçirilmişdir,
- Bronxit və pnevmoniya zamanı xəstəliyin ağırılıq dərəcəsindən asılı olaraq, α -hemolitik streptokoklar və Neisseria (qeyri patogen) növlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin müqayisəli qiymətləndirilməsi icra edilmişdir.

- Kəskin respirator infeksiyası olan xəstələrdən izolə edilmiş müxtəlif mikroorqanizm növlərinin antibiotik preparatlarına qarşı həssaslıqları qiymətləndirilmişdir.

İşin təcrübü əhəmiyyəti:

- Tənəffüs yollarının müxtəlif infeksiyon prosesləri zamanı probiotikoterapiyanın təkmilləşdirilməsi müalicə tədbirlərinin effektivliyini artıracaq.
- Tənəffüs yollarının müxtəlif etiologiyalı infeksiyon proseslər zamanı mikrofloranın dərindən öyrənilməsi yeni diaqnostika imkanları yaratmışdır.
- Kəskin respirator infeksiyası olan xəstələrdə antibiotiklərə qarşı şərti-patogen mikroorqanizmlərinin həssaslıqlarının öyrənilməsi müalicə tədbirlərinin optimallaşdırılmasında mühüm rol oynnaya bilər.

Müdafiəyə çıxarılan əsas müddəalar.

1. Tənəffüs yollarının müxtəlif infeksiyon xəstəlikləri zamanı mikrobioloji analizlərin daha dərindən aparılması məqsədə uyğundur.
2. Ayrı-ayrı respirapatogenlərin birlikdə assosiativ fəaliyyəti həsaslığı təyin olunmuş antibiotikin mix tətbiqi müxtəlif lokal infeksiyon proseslərin gedışatında və sağalmasında mühüm rola malikdir.
3. İnfeksiyon proseslərin aradan qaldırılması üçün tədbiq edilən antibiotiklərin həssaslığın qiymətləndirilməsi məqsədə uyğundur.
4. Yuxarı tənəffüs yollarının xəstəliklərində əsas törədicilərin müəyyən edilməsi optimal müalicə və profilaktik tədbirlərin təşkilinə zəmin yaradır,

Nəşirlər. Dissertasiya işinin nəticələri və fraqmentləri 5 tezis və 8 məqalədə öz əksini tapmışdır.

Dissertasiya işinin müzakirəsi. Tətqiqatın nəticələri aşağıdakı konfranslarda müzakirə edilmişdir:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Təbabətin Aktual Problemləri, 2018. L international correspondence scientific and practical conference « inter-

national scientific review of the problems and prospects of modern science and education. (Boston.USA. October 22-23, 2018). Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Ali Əczaçılıq Təhsilinin 80 illik yubileylərinə həsr edilmiş "Əczaçılığın müasir problemləri" mövzusunda V Beynəlxalq Elmi Konqres, 2021.

Tibbi mikrobiologiya va immunologiya" kafedrası və ATU-nun "Epidemiologiya" kafedraları ilə birlikdə 16 mart 2022-ci il tarixli 18 sayılı iclaslarında ilkin müzakirədən keçmişdir. ATU-nun nəzdindəki BED 4.19 Birdəfəlik Dissertasiya Şurasının 31 may 2024 cü il tarixli 14 sayılı elml seminarda müzakirə edilmişdir.

Dissertasiyanın strukturu və həcmi. Dissertasiya 146 kompyuter səhifəsi həcmində olub (205.804 işarə) girişdən (6.748 işarə), ədəbiyyat icmalindan (62.510 işarə), tədqiqatın material və metodlarından (10.901 işarə), şəxsi tədqiqatın nəticələrindən (94.681 işarə), IV fəsil (13.752 işarə), yekundan (15.137 işarə), nəticələrdən (1.771 işarə), praktik tövsiyələrdən (304 işarə) və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya 16 cədvəl və 17 qrafiklə əyanıləşdirilmişdir. Ədəbiyyat siyahısı 158 mənbəni əhatə edir.

TƏDQİQATIN MATERIAL VƏ METODLARI

Elmi tədqiqat işi Respublika Klinik xəsətaxanasının laboratoriyasında bakterioloji və kliniki bölməsində icra olunmuşdur. İşin materialını Respublika Klinik xəsətəxanasına müraciət etmiş pasientlər təşkil etmişdir. Tədqiqat objekti kəskin respirator infeksiyası olan allerqalogiya, pulmonologiya, lor və patoloji hamiləlik şübhərinə müraciət edən şəxslər daxil edilmişdir. Kəskin respirator infeksiyalı pasientlər erkən xəstəlik, ağrılaşma və sağalma dövründə burun, udlaq, əsnəkdən materiallar (yaxma) götürülmüşdür. Müqayisə aparmaq üçün tam sağlam 45 nəfərdən də yuxarı tənəffüs yollarından material (yaxma) götürülmüşdür.

Pasientlər – 102 nəfər

- 15 nəfər – KRİ (bakteriyaların müqayisəli qiymətləndirilməsi)
 - 15 nəfər – KRİ (bakteriyaların asosassiyası)
 - 15 nəfər – KRİ (probiotiklərin təsiri)
 - 15 nəfər – Faringitli (bakteriyaların rasma gəlmə tezliyi)
 - 47 nəfər – Kəskin tonzilitli (K.pnevmoniae izolatları)
 - 35 nəfər - Kəskin tonzilitli (H.İnfluenze izolatları)
 - 12 nəfər - Kəskin faringitli
 - 13 nəfər – Kəskin bronxitli
 - 12 nəfər – tipik pnevmonialı
 - 11 nəfər – Rinitli
 - 12 nəfər – Sinusitli
- 45 nəfər tam sağlam

Müalicənin effektivliyini
müqayisəli qiymətləndirmək

Müayinə metodları .

Patoloji materialların bakterioloji müayinəsi

Yuxarı tənəfüs yollarında alınan nümunələrin Qram üsulu ilə boyadılmış preparatlarının müayinəsi həyata keçirilmişdir. Bununla bərabər material (yaxma) müxtəlif qidalı mühitlərə kultivasiya edilmişdir. Göbələk elementlərinin müayinəsində klinik materialın 10%-li KOH -ilə işlənməsi mühüm əhəmiyyət kəsb edir.

Staphylococcus - 35-40°C də tərkibində qan yaxud karbohidrat olan mühitdə, şəkərlik mühitdə (1%-li qlukoza), xörək duzu, yumurta sarılı duzlu, südlü duzlu, aqarlarda daha yaxşı inkişaf etdiyi üçün eyni tərkibli mühitlərə üstünlük verilmişdir.

Kulturalanın alınması.

Mikrobioloji laboratoriyada yuxarı tənəfüs yollarında alınan nümunələr ən çox rast gəlinən törədici olan A qrup beta-hemolitik streptokoklarının izoliyasiyası üçün ən əlverişli qidalı mühüt olan 5%-li qoyun qanlı aqara kultivasiya olunur. Streptokokların A qrupundan olub olmadığına müəyyənləşdirilməsi məqsədi ilə basitrasınə həssaslıq testi aparılmışdır.

Candida spp.

Candida albicans təyin etmək üçün Sabro mühitinə kultivasiya olunub. Eyni vaxtda material nativ olaraq 10% -li KOH ilə işlənərək mikroskopik müayinə də aparılmışdır.

Enterococclar spp.

Adı və ödlü mühitlərdə yaxşı inkişaf edir, identifikasiya parametrləri: Adı qidalı mühitlərdə asanlıqla inkişaf edir, Qram müsbətdir, cüt, hərəkətli, kapsulasız diploklar, enterococ kimi indentifikasiya edilib. Ödlü mühitdə inkişafi və eskulinin hidrolizi diferensiyal əlamətdir.

Neisseria spp.

Adı qidalı mühitdə inkişaf etməyən karbon qaz ilə zənginləşdirilmiş zərdablı və qanlı aqarda şəh dammasını xatırladan qeyri hemolitik kaloniyalar əmələ gətirir. Mikroskopiyada paxla şəklində olur.

Escherichia coli

Endo mühitində moruğu qırmızı koloniya əmələ gətirir, tərkibində laktosa oaln diferensial mühitlərə inokulyasiya edilir. 37°C -də yaxşı inkişaf edir. Biokimyəvi xüsusiyyətlərinə görə identifikasiya edilir. Polivalent OK zərdabları vasitəsilə serotipi təyin edilib.

Klebsiella pneumoniae

Adı qidalı mühitlərdə 37°C də kaloniyalar əmələ gəlir, laktozani parçalayır, Endo mühitində qırmızı moruğu kaloniyalar əmələ gətirir. Laktozalı və adı qidalı mühitlərə inokulyasiya etməklə törədicini kulturası alınır və identifikasiya edilib.

H.influenzae

Fakultativ anaerobdur, aerob şəraitdə daha yaxşı inkişaf edir. Onların inkişafi üçün X və V amillər tələb olunur. Kultivasiya üçün optimal qidalı mühit “şokalad aqar”dır. Qanı $15\text{ dəqiqə }80^{\circ}\text{ C}$ -də qızdırmaqla “şokalad aqar” hazırlanır. Qızdırılma nəticəsində eritrositlər hemoliz olur, X və V amillər azad olur. Qidalı mühüt qəhvəyi qonur rəng allığından onu “şokalad aqar” adlandırırlar. Kultivasiyada Satelizm fonomeni mücahidə edilib.

Kliniki metod.

Ümumi qanın müayinəsi hemoqlabi (q/l), monosit (%-lə), leyoksit (say $\times 10^9/\text{l}$), trombosit (say $\times 10^9/\text{l}$), limfosit (%-lə), ertrosit (say $\times 10^{12}/\text{l}$), ertrositlərin çökəmə surəti (EÇS 1 saat /mm).

Statistik metod

Tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistika 7.0 tətbiqi komputer programı ilə aparılmışdır. Bütün alınmış nəticələr cədvəl və diaqramlarda öz əksini tapmışdır.

Kəskin respirator infeksiya zamanı damaq badamçıqlarında müxtəlif bakteriyaların rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi məqsədilə tərəfimizdən tədqiqata cəlb edilmiş 202 pasientin arasından 15 nəfər kəskin respirator infeksiyası olan yaşı 30-50 arasında tərəddüd edən və digər fon xəstəliyi olmayan və onlarla müqayisə etmək məqsədilə 15 nəfər heç bir xəstəliyi olmayan tam sağlam şəxslər mikrobioloji tədqiqata cəlb edilmişdir. Sağlam şəxslərin də yaş intervalı xəstələrdə olduğu kimi, 30-50 yaş arası olmuşdur. Bioloji material kimi damaq badamçıqlarından material (yaxma) götürülmüş və qidalı mühit olan petri kasasına əkilmişdir. Xəstə və sağlam şəxslərdən götürülmüş bioloji materiallar Enterococcus, Micrococcus, Klebsiella, Neisseria, Staphylococcus, Streptococcus cinsləri və Escherichia coli növünə görə analiz edilmişlər. Xəstələr M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasına müraciət etmiş kəskin respirator virus indeksiyası olan şəxslər olmuşdur. Qeyd edək ki, götürülmüş bioloji nümunələr müayinə üçün M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasının mərkəzi laboratoriyasında tədiq edilmişdir.

Kəskin respirator infeksiya zamanı damaq badamçıqlarında müxtəlif bakteriya assosiasiyanın rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi məqsədilə tərəfimizdən 15 nəfər kəskin respirator infeksiyası olan yaşı 30-50 arasında tərəddüd edən və digər fon xəstəliyi olmayan şəxslər mikrobioloji tədqiqata cəlb edilmişdir. Bioloji material kimi damaq badamçıqlarından material (yaxma) götürülmüş və qidalı mühit olan petri kasasına əkilmişdir. Mikrobioloji tədqiqat zamanı Staphylococcus aureus və Streptococcus pyogenes (1), Staphylococcus aureus və Streptococcus oralis (2), Staphylococcus epidermidis və Streptococcus pyogenes (3), Staphylococcus aureus və Streptococcus milleri (4) və Streptococcus pyogenes və Staphylococcus haemolyticus (5) kimi mikroorganizm assosiasiyanın rast gəlinməsi öyrənilmişdir.

Kəskin respirator infeksiya zamanı damaq badamçıqlarının mikroflorasına probiotiklərin təsirlərinin öyrənilməsi məqsədilə 15 nəfər virus mənşəli kəskin respirator infeksiyası olan yaşı 30-50 arasında

tərəddüd edən və digər fon xəstəliyi olmayan şəxslər mikrobioloji tədqiqata cəlb edilmiş, bioloji material kimi damaq badamçıqlarından yaxma götürülmüş və qidalı mühit olan petri kasasına əkilmışdır. Daha sonra xəstələrə əsas müalicə (Loroben preparati ilə yaxlamalar) ilə birlikdə probiotik də (Lineks) tətbiq edilmiş və kliniki əlamətlər aradan qalxdıqdan sonra yenidən Enterococcus, Micrococcus, Klebsiella, Neisseria, Staphylococcus, Streptococcus və Escherichia coli kimi növlərin bioloji materiallarda rast gəlinməsi tədqiq edilmişdir.

Faringit və tonzillit xəstələrin müxtəlif anatomik nahiyyələrdən götürülmüş yaxmalarda müxtəlif mikroorqanizmlərin rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi tərəfimizdən Respublika Kliniki Xəstəxanasının Mərkəzi Laboratoriyasına analiz məqsədilə müraciət etmiş 15 nəfər faringit, 16 nəfər isə tonzillit diaqnozu qoyulmuş xəstələrin analiz nəticələri və xəstəlik tarixləri tədqiq edilmişdir. Mikrobioloji analiz zamanı tərəfimizdən xəstələrin ağız-udlaq, burun-udlaq və burun boşluğu nahiyyələrdən götürülmüş yaxmaların mikrobioloji tərkibi öyrənilmişdir. Faringitli və tonzillitli xəstələr tərəfimizdən şərti olaraq, ayrı-ayrı qruplar kimi qəbul edilmişdir. Yaxma nümunələrinin tərkibində Staphylococcus aureus, Streptococcus pyogenes, Enterococcus faecalis, Klebsiella pneumonie və Candida albicans mikrooqanizmlərinin rast gəlinməsi say və faizlə öyrənilmişdir.

Kəskin tonzillitli xəstələrdən izolə edilmiş K.pneumoniae növü izolatlarının müxtəlif antibiotik preparatlarına qarşı həssaslıqlarının müəyyənləşdirilməsi tərəfimizdən 47 nəfər kəskin tonzillitli, yaşı 30-50 arasında tərəddüd edən şəxslərin ağız-udlaq nahiyyəsindən yaxma götürülmüş və onlardan kulturalarında K.pneumoniae mikroorqanizmi aşkarlanmış 16 nümunə seçilmiş, qeyd edilən növün təmiz izolatları əldə edilmişdir. Əldə edilmiş 16 ədəd təmiz K.pneumoniae izolatlarının penisillin, amoksisisillin, ampisillin və sefotaksim kimi antibakterial preparatlara qarşı həssaslıqları müvafiq antibiotik diskləri tətbiq etməklə öyrənilmişdir. Antibiotik disklərinin ətrafında yaranan həlqələrə görə müvafiq mikroorqanizm ştammlarının anoloji antibakterial vasitəyə qarşı həssaslıq reaksiyası həssaslığı və rezistentliyi qiymətləndirilmişdir.

Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M),

onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir.

Variasion sıralar arasındaki fərqi ilkin qiymətləndirilməsi üçün Styüdentin t-meyarı parametrik metodundan, cüt-cüt əlaqəli variantlar üçün seçilmiş göstəricilər arasındaki orta fərq və hissələr arasındaki fərqi qiyamət-ləndirilməsindən istifadə edilmişdir. Sonra alınmış nəticələrin yoxlanması və dəqiqləşdirilməsi məqsədilə qeyri-parametrik meyarlardan – Uilkoksonun (Manna-Uitni) U-meyarı, tezliklərin analizi üçün Pirsonun χ^2 – meyarından istifadə edilmişdir. Öyrənilən göstəricilər arasındaki əlaqənin gücünü müəyyən etmək məqsədilə korrelyasiyon analiz aparılmışdır.

Qeyd edək ki, tədqiqat işi zamanı alınan nəticələrin statistik işlənməsi Statistica 7.0 tətbiqi komputer programı ilə aparılmışdır.

Bütün alınmış nəticələr cədvəl və diaqramlarda öz əksini tapmışdır.

ŞƏXSİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ

Kəskin respirator infeksiya zamanı damaq badamçıqlarında müxtəlif bakteriyaların rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində kəskin respirator infeksiyası olan 15 nəfərdən ibarət xəstələr qrupundan cəmi 1 nəfərin damaq badamçıqlarından götürülmüş nümunələrdə Enterococcus spp. rast gəlinmişdir ki, bu da qrupun $6,67 \pm 6,44\%$ -ni əhatə etmişdir. Buna baxmayaraq, eyni sayda sağlam uşaqlardan təşkil edilmiş sağlam şəxslər qrupundan əldə edilmiş bioloji nümunələrdə müvafiq mikroorqanizm cinsinə aid növlərə rast gəlinməmişdir. Qeyd edək ki, virus mənşəli kəskin respirator infeksiyaların əsas törədiciləri viruslar olsa da, onların yaratdığı patoloji vəziyyət və yerli immunitet amillərinin sıradan çıxması ilə əlaqədar olaraq, müxtəlif opportunist bakteriya cins və növləri də artaraq, digər normal mikroflora üçün xarakterik olan mikroorqanizmləri sıxışdırırlar.

Micrococcus cinsinə aid növlərin bioloji nümunələrdə rast gəlinməsi üzrə tədqiqat-müayinələr zamanı isə kəskin respirator

infeksiyası olan xəstələr qrupunda 2 nümunədə müvafiq mikroorqanizm növlərinə rast gəlinmişdir ki, bu da qrupun $13,33\pm8,78\%$ -ni əhatə etmişdir. Buna baxmayaraq, sağlam əşəqlər qrupunda bu göstərici 1 nəfər olmaqla, $6,67\pm6,44\%$ təşkil etmişdir.

Klebsiella spp. mənsub növlərin xəstələrdən götürülmüş bioloji nümunələrdə rast gəlinməsi isə cəmi 1 nümunədə rast gəlinmişdir ki, bu da qrup üzrə $6,67\pm6,44\%$ olmuşdur. Sağlam şəxslərin damaq badamlarından götürülmüş bioloji nümunələrdə isə bu göstərici demək olar ki, 0-a bərabər olmuşdur.

Neisseria spp. cinsinə mənsub növlərin 15 nəfər kəskin respirator infeksiyası olan şəxslərin damaq badamçıqlarından götürülmüş bioloji nümunələrindən birində qeydə alınmışdır ki, bu da qrup üzrə $6,67\pm6,44\%$ olmuşdur.

Staphylococcus spp. mənsub növlərin 15 nəfər kəskin respirator infeksiyası olan şəxslərin damaq badamçıqlarından götürülmüş bioloji nümunələrdən 9-un da qeydə alınmışdır ki, bu da xəstələr qrupunun $60,0\pm12,65\%$ -ni təşkil etsə də, sağlam şəxslər qrupunda bu növlərə 6 nəfərdə rast gəlinmişdir ki, bu da sağlam şəxslər qrupunun $40,00\pm12,65\%$ -ni əhatə etmişdir.

Kəskin respirator infeksiyası olan 15 nəfərlik qrupdakı əstələrin damaq badamçıqlarından götürülmüş bioloji nümunələrdən 5-ində *streptococcus* spp. rast gəlinmişdir ki, bu da ümumi nümunələrin $33,33\pm12,17\%$ -ni əhatə etmişdir. Buna baxmayaraq, digər mikroorqanizm növlərindən fərqli olaraq, streptokok növlərinin sağlam şəxslərdən götürülmüş bioloji nümunələrdə rast gəlinməsi 7 nümunədə olmuşdur ki, bu da sağlam şəxslər qrupunun $46,67\pm12,88\%$ -ni təşkil etmişdir. Streptokok növlərinin sağlam şəxslərdə xəstə şəxslərlə müqayisədə yüksək olmasının əsas səbəbi bu cinsə mənsub mikroorqanizmlərin insanın yuxarı tənəffüs yollarının normal mikroflorasının bir çox nümayəndələrinin məhz bu qrup aid olduğu ilə əlaqədardır. Kəskin respirator infeksiya zamanı damaq badamçıqlarında müxtəlif bakteriya assosiasiyanın rast gəlinməsinin müqayisəli qiymətləndirilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində 15 nəfər kəskin respirator infeksiyası olan xəstələrin damaq badamçıqlarından götürülmüş bioloji materiallarda *Staphylococcus aureus* və

Streptococcus pyogenes mikroorqanizmlarının assosiasiyası hallarına 8 nümunədə rast gəlinmişdir ki, bu da ümumi kəskin respirator infeksiyadan əziyyət çəkən xəstələrin 53,33%-ni təşkil edir.

Tədqiqat nəticəsində 15 nəfər kəskin respirator infeksiya xəstəliyinin kliniki əlamətləri müşahidə edilmiş xəstələrin tonzillalarından əldə edilmiş bioloji nümunələrdə Staphylococcus aureus mikroorqanizmlarının assosiasiyası halları 5 nümunədə müşahidə edilmişdir ki, bu da ümumi pasiyentlərin 33,33%-ni əhatə etmişdir. Tədqiqat nəticəsində müayinələrə cəlb edilmiş kəskin respirator infeksiyalı xəstələrdən ($n=15$) 4-ündə yaxud ümumi xəstələrin 26,67%-ində Staphylococcus epidermidis və Streptococcus pyogenes növlərinin assosiasiyası hali müşahidə edilmişdir.

Enterococcus faecalis növlərinə isə 16 nəfər tonzillitli xəstələrdən götürülmüş bioloji nümunələrdən 4-ündə müəyyənləşdirilmişdir ki, bu da qrupun 25%-ni əhatə etmişdir. Staphylococcus aureus növlərinin faringitli və tonzillitli xəstələrdə rast gəlinməsi demək olar ki, eyniyyət təşkil etmişdir. Streptococcus pyogenes növlərinin rast gəlinməsi isə tonzillitli xəstələrdə daha yüksək olmuşdur. Bu hal tonzillitin əsas törədiciləri arasında streptokokların xüsusi çəkisinin olduğunu bir daha sübutudur. Enterococcus faecalis növlərinin rast gəlinməsi göstəricilərində də eyni hal qeydə alınmışdır. Faringitli xəstələrdən əldə etdiyimiz bioloji nümunələrdən 3-ündə Klebsiella pneumoniae növünə rast gəlinmişdir ki, bu da şərti olaraq, faringitli xəstələr qrupu kimi qəbul etdiyimiz 15 nəfərlik qrupun 20%-ni təşkil etmişdir. Buna baxmayaraq, bu növ tonzillitli xəstələr qrupundan əldə edilmiş bioloji nümunələrdən 2-sində aşkar edilmişdir ki, bu da şərti olaraq, tonzillitli xəstələr qrupu kimi qəbul etdiyimiz 16 nəfərlik qrupun 12,5%-ni əhatələmişdir. Candida albicans qəbul etdiyimiz qruplarda rast gəlinməsi üzrə tədqiqatlarımız zamanı faringitli qrupdan əldə etdiyimiz bioloji nümunələrdən cəmi 1-ində müəyyən edilmişdir ki, bu da qrupun 6,7%-ni təşkil etmişdir. Tonzillitli xəstələr qrupunda isə bu mikroorqanizmin rast gəlinməsi 2 nümunədə olmaqla, qrupun 12,5%-ni əhatə etmişdir. Klebsiella pneumoniae mikroorqanizminin rast gəlinməsi faringitli xəstələr qrupunda tonzillitli xəstələrdə yüksək, Candida albicans növləri isə tonzillitli xəstələr qrupunda daha yüksək

olmuşdur. Faringit və tonzillitli xəstələrin burun-udlaq nahiyyəsindən götürülmüş yaxmalarda müxtəlif mikroflora nümayəndələrinin rast gəlinməsinin öyrənilməsi üzrə apardığımız tədqiqat nəticəsində 15 nəfərdən ibarət faringitli xəstələr qrupundan əldə etdiyimiz müvafiq bioloji materiallarda *S.aureus* növünün rast gəlinməsi 8 nümunədə qeydə alınmışdır ki, bu da qrup üzrə 53,3% təşkil etmişdir. 16 nəfər tonzillitli xəstələr qrupundan əldə etdiyimiz uyğun bioloji materiallarda *S.aureus* növünə 10 burun-udlaq yaxması nümunəsində rast gəlinmişdir ki, bu da qrup üzrə 62,5% deməkdir. 15 nəfər faringitli xəstələrdən təşkil etdiyimiz xəstələrdən əldə etdiyimiz burun-udlaq nümunələrindən 5-ində *S.pyogenes* növünün nümayəndələrinə rast gəlinmişdir ki, bu da qrup üzrə 33,3% xəstələri əhatə etmişdir. 16 nəfərdən tonzillitli xəstələrdən təşkil etdiyimiz xəstələr qrupundan götürdüyüümüz anoloji bioloji materiallardan 6-ində *S.pyogenes* növü izolə edilmişdir ki, bu da qrup üzrə 37,5% deməkdir. *E.faecalis* növünün faringitli xəstələr xəstələr qrupundan əldə etdiyimiz burun-udlaq yaxması nümunələrində rast gəlinməsi 4 nümunədə qeydə alınmışdır və bu qrup üzrə nümunələrin 26,7%-ni təşkil etmişdir. Müvafiq növün tonzillitli xəstələr qrupundan əldə etdiyimiz uyğun bioloji materiallarda rast gəlinməsi 3 bioloji materialda müşahidə edilmişdir ki, bu da tonzillitli xəstələr qrupunun (n=16) 18,8%-i deməkdir (cədvəl 1).

Cədvəl 1.

Faringit və tonzillitli xəstələrin burun-udlaq nahiyyələrində müxtəlif mikroorganizmlərin rast gəlinməsi.

Mikroorganizmlər	Faringitli xəstələr (n=15)		Tonzillitli xəstələr (n=16)	
	Sayla	%-lə	Sayla	%-lə
<i>Staphylococcus aureus</i>	8	53,3*	10	62,5*
<i>Streptococcus pyogenes</i>	5	33,3	6	37,5
<i>Enterococcus faecalis</i>	4	26,7	3	18,8
<i>Klebsiella pneumoniae</i>	2	13,3	2	12,5
<i>Candida albicans</i>	1	6,7	2	12,5

Qeyd: *- seçilmiş qruplararası göstəricilər arasındakı orta fərq düzüst olmuşdur ($p<0,05$).

16 nəfər tonzillitli xəstələr qrupundan götürdüyümü burun-udlaq yaxmalarından cəmi 2 ədədində K.pneumonie növləri izolə edilmişdir və bu göstərici tonzillitli xəstələrdən götürdüyüümüz ümumi nümunələrin 12,5%-ni əhatə etmişdir. Faringitli xəstələr qrupundan götürdüyüümüz bioloji materiallarda da K.pneumonie növünün rast gəlinməsi say baxımından faringitli xəstələrdəki kimi olmuşdur, ancaq bu nümunələr faringitli xəstələrin 13,3%-ni təşkil etmişdir. *Candida albicans* 15 nəfər faringitli xəstələrdən təşkil etdiyimiz qrupdan əldə etdiyimiz burun-udlaq nümunələrindən cəmi 1 ədədində izolə etmək mümkün olmuşdur və bu qrup üzrə 6,7 təşkil etmişdir. 16 nəfər tonzillitli xəstələr qrupundan əldə etdiyimiz burun-udlaq yaxması nümunələrindən 2 ədədində *Candida albicans* növü izolə edilmişdir və bu müvafiq qrup üzrə 12,5% deməkdir.

Faringit və tonzillitli xəstələrin burun boşluğu nahiyyəsindən götürülmüş yaxmalarda müxtəlif mikroflora nümayəndələrinin rast gəlinməsinin öyrənilməsi üzrə apardığımız tədqiqat zamanı 16 nəfərdən ibarət tonzillitli xəstələr qrupundan əldə etdiyimiz xəstələr qrupundan götürdüyüümüz anoloji yaxmalardan 5-ində *S.auresi* növü izolə edilmişdir ki, bu da qrup üzrə 31,3% deməkdir. Faringitli xəstələr qrupundan ($n=15$) burun boşluğunun selikli qışasından əldə etdiyimiz yaxmalardan 4 ədədində *S.aureus* növü izolə edilmişdir və bu faringitli xəstələrin 26,7%-dir.

15 nəfər faringitli xəstələrdən təşkil etdiyimiz xəstələr qrupundan götürdüyüümüz anoloji bioloji nümunələrdən 3-ündə *S.pyogenes* növünün nümayəndələri izolə edilmişdir və bu müvafiq qrup üzrə götürülmüş anoloji nümunələrin 20%-dir. Müvafiq növə 16 nəfər tonzillit xəstələrdən əldə edilmiş anoloji bioloji nümunələrdən 4 ədədində yaxud uyğun qrupdan götürülmüş ümumi nümunələrin 25%-ində rast gəlinmişdir.

Tədqiqat nəticəsində 15 faringitli xəstədən təşkil etdiyimiz qrupdan götürdüyüümüz burun boşluğu yaxmalarından 2 ədədində *E.faecalis* növü izolə edilə bilinmişdir ki, bu da müvafiq qrup üzrə anoloji yaxma nümunələrinin 13,3%-i deməkdir. Tonzillitli xəstələr qrupundan əldə etdiyimiz burun boşluğu yaxmalarından ($n=16$) da 2

ədədində E.faecalis növünün nümayəndələri müşahidə edilmişdir ki, bu isə uyğun qrup üzrə 12,5% təşkil edir.


K.pneumonie növünün faringitli xəstələr qrupundan əldə edilmiş burun boşluğunun selikli qişası yaxmalarında rast gəlinməsi cəmi 1 nümunədə müşahidə edilməklə 6,7% təşkil etmişdir. Müvafiq növün tonzillitli xəstələrdən əldə etdiyimiz anoloji bioloji material nümunələrində rast gəlinmə göstəricisi 6,3% təşkil etmişdir və bu da bu qrup üzrə 1 yaxma nümunəsinə uyğun gəlir.

C.albicans həm tonzillitli, həm də faringitli xəstələr qrupunda rast gəlinməsi 0-a bərabər olmuşdur və heç bir nümunədə təsadüf edilməmişdir.

Hamilə qadınların burun-udlaq nahiyyələrindən əldə edilmiş yaxmalarda mikrofloranın müxtəlif nümayəndələrinin rast gəlinməsinin müəyyənləşdirilməsi məqsədilə apardığımız tədqiqat nəticəsində 50 nəfər hamilə qadından əldə etdiyimiz burun-udlaq yaxmaları kulturalarından 9 ədədində S.aureus növü izolə edilə bilinmişdir ki, bu da ümumi halların 18%-ni əhatə edir. Tədqiq edilən yaxma kulturalarından cəmi 1 ədədində yaxud onların 2%-ində isə S.haemolyticus növü qeydə alınmışdır. Hamilə qadınlardan əldə etdiyimiz burun-udlaq yaxmalardan 4 ədədində yaxud onların 8%-ində S.epidermidis növü izolə edilmişdir. Streptokoklardan S.mitis növünə isə qeyd edilən bioloji materiallardan 5 əddində rast gəlinmişdir ki, bu da ümumi materiallar üzrə 10% deməkdir. Qeyd edilən bioloji materialarda Candida cəmi 3 nümunədə rast gəlinmişdir ki, bu da ümumi burun-udlaq yaxmalarının 6%-ni əhatə edir. Oxşar nəticə E.coli növünün hamilə qadınların burun-udlaq nahiyyələrindən götürülmüş yaxmaların kulturalarında rast gəlinməsinin öyrənilməsi zamanı da qeydə alınmışdır. Hamilə qadınların mikroflorasındaki dəyişikliklər və onların tədqiqinin əsas əhəmiyyətini hamiləlik zamanı qadın orqanizminin sağlam olmasına baxmayaraq, hormonal statusun və nəticə etibarı ilə anatomo-fizioloji nahiyyələrin yerli immun sisteminin dəyişilməsi hesabına şərti patogen mikroorganizmlərin inkişaf edə biləcəyi təşkil edir. 12 nəfərdən ibarət hamiləliyin son 3 aylığında olan qadınlar qrupundan əldə etdiyimiz bioloji materialın tədqiqi zamanı bu göstərici 3 halda

olmaqla, uyğun qrup üzrə 25% olmuşdur. Bu qrupdan əldə etdiyimiz müvafiq bioloji materiallara əsasən 1 nümunədə udlaqdakı iltihabi prosesdə *S.pneumoniae* dominantlıq etmişdir və bu da uyğun qrupun 8,3%-ni əhatə edir. Buna baxmayaraq, 20 nəfər ilk 3 aylıqda olan hamilə qadınlar qrupunda heç bir tədqiqat obyektində müvafiq mikroorganizmin prosesdə dominantlığı qeydə alınmamışdır. Eyni nəticələr *E.aeruginosa* növü üçün də qeydə alınmışdır. İmmunoloji müayinələrdə 5 nəfərdə IgE yüksək olmuşdur ki, bu da ümumi halların 10%-ni təşkil edir.

Kəskin tonsillitli xəstələrdən izolə edilmiş *K.pneumoniae* növü izolatlarının müxtəlif yeni nəsil antibiotik preparatlarına qarşı həssaslıqlarının müəyyənləşdirilməsi məqasədilə apardığımız tədqiqat nəticəsində kəskin tonsillit xəstələrdən izolə edilmiş 10 ədəd təmiz *K.pneumoniae* izolatlarından 7 ədədində penisillinə qarşı yüksək həssaslıq müşahidə edilmişdir və bu ümumi izolatların 43,8%-dir. Cəmi 1 izolatda müvafiq antibakterial preparata qarşı rezistenlik müşahidə edilmişdir və bu ümumi izolatların 6,3%-i deməkdir (grafik 1).



Qarafik 1. Kəskin tonsillitli xəstələrdən izolə edilmiş *K.pneumoniae* müxtəlif antibiotik preparatlarına qarşı həssaslıq üzrə kəmiyyət göstəriciləri

İzolatlarının müxtəlif antibakterial preparatlara qarşı həssaslıqlarının öyrənilməsi məqsədilə tərəfimizdən ümumi pasientlər arasında 35 nəfər kəskin tonzillitli, yaşı 30-50 arasında tərəddüd edən şəxslərin ağız-udlaq nahiyyəsindən yaxma götürülmüş və onların kulturalarında *K.pneumoniae* mikroorqanizmi aşkarlanmış 16 koloniya seçilmiş, qeyd edilən növün təmiz izolatları əldə edilmişdir.

K.pneumoniae növü izolyatında yüksək həssaslıq Sefotaksim preparatına qarşı qeydə alınmışdır. Sefotaksim preparatına qarşı müvafiq xəstələrdən izolə edilmiş *K.pneumoniae* koloniyalarının həssaslıqlarının öyrənilməsi zamanı 15 halda adı çəkilən preparata qarşı yüksək həssaslıq qeydə alınmışdır və bu ümumi halların 93,8% -ni təşkil etmişdir. Sefotaksim preparatına qarşı heç bir izolat nümunəsində rezistentlik qeydə alınmamışdır.

Amoksisillinin preparatına qarşı təmiz *K.pneumoniae* izolyatlarının həssaslıqlarının öyrənilməsi zamanı 12 izolatda müvafiq preparata qarşı həssaslıq qeydə alınmışdır, bu da ümumi izolatların 75%-i deməkdir və cəmi 1 halda isə Amoksisillinin preparatına qarşı rezistentlik qeydə alınmışdır və hal ümumi nümunələrin 6,3%-ni əhatə etmişdir.

Yuxarı tənəffüs yolları infeksiyasiından şübhə yarana xəstələrin klinik-laborator müayinələri zamanı, mikrobioloji müayinələrin aparılması da mütləq hesab edilir. Burun-udlaq yolundan götürülmüş bioloji materialın mikrobioloji müayinəsi xəstəliyə səbəb olan bakteriyalar, göbələklər yaxud da virusların vaxtında aşkar edilərək, məqsədyönlü müalicə tədbirlərinin aparılmasında böyük əhəmiyyət kəsb edir.

Tənəffüs yollarının müxtəlif kəskin infeksion xəstəlikləri zamanı müalicənin effektivliyinin müqayisəli mikrobioloji qiymətləndirilməsi məqsədilə tərəfimizdən ümumi pasientlərdən yaşı 30-50 arasında tərəddüd edən 12 nəfər kəskin faringitli, 11 nəfər kəskin tonzillitli, 13 nəfər kəskin bronxitli, 12 nəfər tipik pnevmoniyalı, 11 nəfər rinitli və 10 nəfər kəskin sinusitli xəstələr tədqiqata cəlb edilmişdir. Xəstələrdə mikrobioloji müayinələr müalicədən əvvəl və sonra olmaqla 2 dəfə icra edilmişdir.

11 nəfər kəskin tonzillitli xəstələrdən ibarət qrupdan əldə edilmiş bioloji materiallarda *Streptococcus* spp. nümayəndələrinin keyfiyyət göstəricisi olan koloniyalışma qabiliyyəti müalicə proseduralarından əvvəl $6,73 \pm 0,26$ KƏV/mq olsa da, müalicə tədbirlərindən sonra bu göstərici bir qədər yüksələrək, $6,95 \pm 0,14$ KƏV/mq müəyyənləşdirilmişdir. Buna baxmayaraq, müvafiq cinsin nümayəndələrinin bioloji materiallarda rast gəlinməsi müalicədən əvvəl və sonra 9 nümunədə rast gəlinməklə, qrup üzrə 81,8% təşkil etmişdir.

Tədqiqat nəticəsində *Neisseria* spp. növlərinin 12 nəfərdən ibarət kəskin faringitli xəstələr qrupundan əldə edilmiş bioloji materiallarda koloniyalışma qabiliyyəti müalicə tədbirlərindən əvvəl $6,13 \pm 0,22$ KƏV/mq müəyyənləşdirildiyi halda, müalicə tədbirlərindən sonra bu göstərici yüksələrək $6,98 \pm 0,19$ KƏV/mq hesablanmışdır. Müvafiq mikroorqanizm qrupunun rast gəlinməsi göstəriciləri isə müalicə tədbirlərindən əvvəl 12 ədəd ağız-udlaq yaxmalarından 6-ında olmaqla qrup üzrə 50%, müalicə tədbirlərindən sonra isə 11 nümunədə rast gəlinməklə qrup üzrə 91,7% təşkil etmişdir. 11 nəfərdən ibarət kəskin tonzillitli xəstələr qrupundan əldə edilmiş bioloji materiallarda *Neisseria* spp. növlərinin koloniyalışma qabiliyyəti müalicə tədbirlərindən əvvəl $6,39 \pm 0,21$ KƏV/mq olduğu halda, müalicə tədbirlərindən və kliniki əlamətlər aradan qalxdıqdan sonra bu göstərici bir qədər azalaraq, $6,22 \pm 0,13$ KƏV/mq hesablanmışdır. Bu qrupda müvafiq növün rast gəlinməsi isə müalicədən əvvəl və sonra dəyişməz olaraq, qalmaqla nümunələrin 6-ında rast gəlinmişdir ki, bu da qrupun 54,5%-i deməkdir (Cədvəl 2).

Müalicədən əvvəl laktobasillər 12 nəfərdən ibarət kəskin faringitli xəstələrdən götürülmüş bioloji materiallardan cəmi 1-ində yaxud ümumi qrupun 8,3%-ində rast gəlinmişdir ki, bu nümunədə müvafiq cinsin nümayəndələrinin koloniyalışma qabiliyyəti $4,03$ KƏV/mq olmuşdur.

Müalicədən sonra isə müvafiq materiallar arasında *Lactobacillus* növlərinin rast gəlinməsi 2 nümunədə qeydə alınmışdır ki, bu da qrup üzrə 16,7% təşkil etmişdir. Qeyd edilən, 2 nümunədə müşahidə edilən laktibasillərin ortalama koloniyalışma qabiliyyəti $3,10 \pm 0,26$ KƏV/mq müəyyənləşdirilmişdir.

Cədvəl 2

Kəskin respirator infeksiyası zamanı müalicə tədbirlərinin mikrobioloji parametrlər ilə qiymətləndirilməsi

	Kəskin faringitli xəstələr (n=12)		Kəskin tonzillitli xəstələr (n=11)	
	Rast gəlinmə Say və %	Koloniyalışma qabiliyyəti (KƏV/mq)	Rast gəlinmə Say və %-	Koloniyalışma qabiliyyəti (KƏV/mq)
Mikroorganizmlər				
<i>Streptococcus spp.</i>				
Müalicədən əvvəl	10 (83,3)	6,45±0,20	9 (81,8)	6,73±0,26
Müalicədən sonra	12 (100)	6,96±0,13 #	9 (81,8)	6,95±0,14
<i>Neisseria spp.</i>				
Müalicədən əvvəl	6 (50,0)	6,13±0,22	6 (54,5)	6,39±0,21
Müalicədən sonra	11 (91,7) *	6,98±0,19 #	6 (54,5)	6,22±0,13
<i>Staphylococcus spp.</i>				
Müalicədən əvvəl	7 (58,3)	4,17±0,23	6 (54,5)	4,12±0,25
Müalicədən sonra	5 (41,7)	3,62±0,15	7 (63,6)	4,23±0,31
O cümlədən: <i>S. Aureus</i>				
Müalicədən əvvəl	6 (50,0)	4,08±0,26	5 (45,4)	4,06±0,21
Müalicədən sonra	4 (33,3)	3,56±0,18	4 (36,4)	4,23±0,25
<i>Enterococcus spp.</i>				
Müalicədən əvvəl	4 (33,3)	6,04±0,28	4 (36,4)	5,77±0,30
Müalicədən sonra	2 (16,7)	4,83±0,13 #	3 (27,3)	5,41±0,17
<i>Candida spp.</i>				
Müalicədən əvvəl	3 (25,0)	3,98±0,21	2 (18,2)	4,00±0,15
Müalicədən sonra	2 (16,7)	3,42±0,17	3 (27,3)	4,24±0,20

Qeyd: *- $p<0,05$, müalicədən əvvəlki və sonrakı tezlik göstəricilərinin müqayisə edildikdə; # - $p<0,05$, müalicədən əvvəlki və sonrakı keyfiyyət göstəricilərinin müqayisə edildikdə.

Müalicədən əvvəl 11 nəfərdən ibarət kəskin tonzillitli xəstələr qrupundan əldə etdiyimiz bioloji materiallarda laktobassillərin rast gəlinməsi 2 nümunədə müşahidə edilmişdir ki, bu qrupun 18,2%-i deməkdir. Bu 2 nümunədə müvafiq mikroorganizmlərin koloniyalışma

qabiliyyəti göstəricisi ortalama $4,14 \pm 0,18$ KƏV/mq hesablanmışdır. Müalicədən sonra əldə edilmiş bioloji materiallardan cəmi 1-ində qeyd edilən növlərə rast gəlinmişdir və bu qrup üzrə 9,1% təşkil etmişdir. Qeyd edilən nümunədə müvafiq növün koloniyalışma potensialı $3,34$ KƏV/mq müəyyənləşdirilmişdir. Müalicədən əvvəl 12 nəfərdən ibarət kəskin faringitli xəstələr qrupundan götürülmüş ağız-udlaq yaxmalarının mikrobioloji müayinəsi zamanı 7 nümunədə Stafilokoklara rast gəlinmişdir ki, bu da qrup üzrə 58,3% təşkil edir. Müalicə tədbirlərindən sonra isə bu göstərici qrup üzrə 5 nümunədə qeydə alınmaqla, qrupun $41,7\%$ -ni əhatə etmişdir. Ümumi stafilokokların koloniyalışma qabiliyyətləri isə kəskin faringitli qrupda müalicədən əvvəl qrup üzrə ortalama $4,17 \pm 0,23$ KƏV/mq hesablansa da müalicə tədbirlərindən sonra bu göstərici əhəmiyyətli dərəcədə azalaraq, $3,62 \pm 0,15$ KƏV/mq müəyyənləşdirilmişdir.

Kəskin tonzillitli xəstələr qrupunda olan 11 xəstədən götürülmüş müvafiq bioloji materiallarda müalicə tədbirlərindən əvvəl ümumi stafilokokların rast gəlinməsi 6 nümunədə qeyd alınmışdır ki, bu da müvafiq qrup üzrə 54,5% təşkil etmişdir. Müalicədən sonra isə ümumi stafilokokların rast gəlinməsi 7 nümunədə olmaqla, qrup üzrə $63,6\%$ olmuşdur. Ümumi stafilokokların qeyd edilən bioloji material nümunələrində koloniyalışma göstəricisi müalicə tədbirlərindən əvvəl $4,12 \pm 0,25$ KƏV/mq, hesablansa da, müalicə tədbirlərindən sonra ortalama $4,23 \pm 0,31$ KƏV/mq-a yüksəlmişdir.

Stafilokokların *S.aureus* növünün kəskin faringitli xəstələr qrupundan müalicə tədbirlərindən önce əldə edilmiş 12 ədəd ağız-udlaq yaxması nümunələrindən 6-ında yaxud ümumi qrup üzrə nümunələrin $50\%-ində$ rast gəlinmişdir. Qeyd edilən, nümunələrdə müvafiq mikroorqanizmin koloniyalışma qabiliyyəti isə $4,08 \pm 0,26$ KƏV/mq hesablanmışdır. Müalicə tədbirlərindən sonra *S.aureus* növünün kəskin faringitli xəstələr qrupunda rast gəlinməsi 4 nümunədə qeydə alınmaqla, qrupun $33,3\%$ -ni təşkil etmişdir. Qeyd edilən 4 nümunədə müşahidə edilən *S.aureus* nümunələrinin ortalama koloniyalışma qabiliyyəti $3,56 \pm 0,18$ KƏV/mq müəyyənləşdirilmişdir.

Bələliklə, son illər kəskin respirator xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasının əsasını infeksion xəstəliklər və pediatriya

praktikasının əsas problemlərindən biri kimi immun sisteminin və mikrofloranın pozğunluqlarının bəzi mühüm aspektlərinin öyrənilməsi, riskin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan əksər klinik laborator müayinələrin əsasını immun hüceyrə populyasiyalarının nisbətinin, normal və şərti patogen mikrofloranın keyfiyyət və kəmiyyət göstəricilərinin öyrənilməsi təşkil edir. Klassik bakterioloji üsullar müəyyən bakteriyaların sayının funksional aktivliyini və klinik əhəmiyyətini və onların müxtəlif populyasiyalarının nisbətinin pozulmasını mühakimə etməyə imkan verən diaqnostikanın dərin öyrənilməsinə tələbat vardır. Streptokok faringitini müalicə etmək üçün oral penisillin yaxud eritromisindən istifadə olunması praktiki həkimlərə tövsiyyə olunur.

NƏTİCƏLƏR

1. *Staphylococcus* spp. 15 nəfər kəskin respirator infeksiyalı şəxslərdən götürülmüş bioloji nümunələrindən $60,0\pm12,65\%$ -də qeydə alınmışdır, sağlam şəxslər qrupunda isə göstərici $40,00\pm12,65\%$ olmuşdur.
2. Tədqiqat nəticəsində 15 nəfər kəskin respirator infeksiya xəstəliyinin kliniki əlamətləri müşahidə edilmiş xəstələrin tonzillalarından əldə edilmiş bioloji nümunələrdə *Staphylococcus aureus* və *Streptococcus oralis* mikroorqanizmlərinin assosiasiyası halları 5 nümunədə müşahidə edilmişdir ki, bu da ümumi pasiyentlərin 33,33%-ni əhatə etmişdir.
3. *K.pneumoniae* müalicə tədbirlərindən əvvəl $6,67\pm6,44\%$ hallarda müşaidə edilsə də, müalicə tədbirlərindən sonra müvafiq mikroorqanizmlərin rast gəlinməsi 0-a bərabər olmuşdur.
4. *Enterococcus faecalis* növlərinə isə 16 nəfər tonzillitli xəstələrdən götürülmüş bioloji nümunələrdən 4-ündə müəyyənləşdirilmişdir ki, bu da qrupun 25%-ni əhatə etmişdir. *Staphylococcus aureus* növlərinin faringitli və tonzillitli xəstələrdə rast gəlinməsi demək olar ki, eyniyyət təşkil etmişdir.

5. 15 nəfər faringitli xəstələrdən təşkil etdiyimiz xəstələr qrupundan götürdüyüümüz bioloji nümunələrdən 20%-də *S.pyogenes* izolə edilmişdir.
6. Hamilə qadınların mikroflorasındaki dəyişikliklər və onların tədqiqinin əsas əhəmiyyətini hamiləlik zamanı qadın orqanizminin sağlam olmasına baxmayaraq, hormonal statusun və nəticə etibarı ilə anatomo-fizioloji nahiyyələrin yerli immun sisteminin dəyişilməsi hesabına şərti patogen mikroorganizmlərin inkişaf edə biləcəyi təşkil edir.
7. Sefotaksim preparatına qarşı kəskin tonzillitli xəstələrdən izolə edilmiş 16 ədəd *K.pneumoniae* izolatlarının həssaslıqlarının öyrənilməsi zamanı 13 nümunədə yüksək həssaslıq müşahidə edilmişdir.

PRAKTİKİ TÖVSIYYƏLƏR

1. Müvafiq tədqiqatın nəticələri, praktiki həkimlərin fəaliyyəti və onların uyğun xəstələrdə müalicə taktikalarının təkmilləşdirmələri üçün şərait yaratmışdır.
2. Müalicə zamanı antibiotiklərin tədqiqatda göstərildiyi kimi selektiv seçilməsi və mix tətbiqi daha tez kliniki nəticələrin əldə edilməsinə şərait yarada bilər.
3. Burun-udlaq yolundan götürülmüş bioloji materialın mikrobioloji müayinəsi xəstəliyə səbəb olan bakteriyalar, göbələklər yaxud da virusların vaxtında aşkar edilərək, məqsədyönlü müalicə tədbirlərinin aparılmasında böyük əhəmiyyət kəsb edir.

Çap olunmuş elmi işlərin siyahısı

1. Resipirator infektion xəstəliklərin diaqnozu və müalicə aspektləri (Saglamlıq jurnalı 5 səh.176-180. 2017, İbayeva Ş.Ə.)
2. Kəskin virus mənşəli resipirator infeksiya zamanı damaq badamçıqlarında mikrobiosinozun qiymətləndirilməsi (Saglamlıq jurnalı 4 səh.122-127. 2018, Əliyev M.H., İbayeva Ş.Ə.)

3. Bronxit və pnevmaniya zamani xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif Mikroorganizm növlərinin kəmiyyət və keyfiyyət göstəriciləri (Azərbaycan təbabətinin Müasir naliyyətləri 4 səh.144-148.2018.Əliyev M.H., İbayeva Ş.Ə.)
4. Количественные и качественные показатели различных видов микроорганизмов в зависимости от степени тяжести заболеваний верхних дыхательных путей (BICHNK3 səh. 247-250. 2018, Əliyev M.H., İbayeva Ş.Ə.)
5. Faringitli və tonzilitli xəstələrdə müxtəlif mikroorganizmlərin rast gəlməsinin müşayisəsi (Azərbaycan Təbabətinin müasir naliyyətləri 2. səh. 136-139. 2018, Əliyev M.H. İbayeva Ş.Ə.)
6. Resipirator infeksiyaların diaqnostika və müalicə prinsipləri (Təbabətin aktual problemləri. 2018. səh.191, İbayeva Ş.Ə.)
7. Mikrobiological monitoring And comparison of the frequency of meeting of different microorganisms in patients with somatic diseases (Biomedisina 17. səh. 21-25. 2019, Əliyev M.H., İbayeva Ş.Ə.)
8. Mikroorganismis that triggeris the development of infective processes in the mucous membrane (Bowker 2018.22-23 oktober. səh. 79-81. İbayeva Ş.Ə.)
9. К Вопросу о микроорганизмах провоцирующих развитие инфекционных процессов и слизистой оболочке (2018/23 oktyabr İbayeva Ş.Ə.)
10. Актуальный проблем сучасной клинической анатомии.гисталогия и оперативной хирургия (2018/21-22 iersnya İbayeva Ş.Ə.)
11. Kəskin resipirator infeksiyanın müalicəsində probiotiklərin effektliyi (Tibb jurnalı 1 /2020 /səh. 62-67, İbayeva Ş.Ə.)
12. Особенности микрофлоры дыхательных путей при развитии острых респираторных заболеваний в зависимости от отягощающих факторов (Azərbaycan Təbabətinin müasir naliyyətləri jurnalı 2. 2020. səh. 39-47, İbayeva Ş.Ə.)
13. Kəskin resipirator infeksiyanın müalicəsində Probiyotiklərin effektliyi (Azərbaycan Tibb universitetinin yaradılmasının 90.Azərbaycanda Ali Əczaçılıq Təhsilinin 80 illik yubleyinə həsr edilmiş /Əczaçılığın müasir problemləri / mövzusunda V Beynəlxalq Elmi Konqres 2021. İbayeva Ş.Ə.)

Dissertasiyanın müdafiəsi «15» yonraz 2025-ci il tarixində saat «16⁰⁰»-da FD 2.28 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: AZ 1022, Bakı şəh., Ə. Qasımzadə küç., 14 (konfrans zalı).

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında yerləşdirilmişdir (wwwamu.edu.az).

Avtoreferat «12» deklaratz 2024-cü il tarixində zəruri ünvanlara göndorilmişdir.

Çapa imzalanıb: 06.12.2024
Kağızın formatı: 60x84 1/16
Həcmi: 36.522 işarə
Sifariş: 100
Tiraj: 70
“Təbib” nəşriyyatı